



■ Şəfa Veli

Təzə evlilər son iki ayda üçüncü dəfəydi ki, köçürdülər. Onlar kirayə menzillerin heç birini bəyənə bilmirdilər. Birində su çəni çirkiliydi, başqa birlərdə təzə gəlin ruhları evdə dolaşdırını demisi. Bir həftədən çox davam edən axtarışlar da nəticəsiz qalmışdı. Hansısa məhəllədə şəhərdə hamının tanıldığı Filankes xanım, başqa yaşayış massivində Qumarbaz Mongol leqəbli kişi, poliklinikanın yaxınlığında qəsəbədə isə həyətde xoruz bəsləyen cavan oğlan yaşayırdı. Təbi ki, bütün bunlar kisinin eyninə gəlməsə də, təzə gəlin üçün pis əlamətlər idi. Nəhayət, təzə gəlin dodaqlarını narazi-narazı bir-birinə sixib şəhər kənarındaki bu kiçik qəsəbədə yaşamağa razılıq vermişdi. İndi onlar öz köçlərini - iki yol çantasını və ərzaq yığılmış kiçik karton qutunu qoltuqlarına vurub beşmərtəbəli binanın üçüncü mərtəbəsinə qalxırdılar. Burada onları lazımi ev əşyaları ilə dolu, tərəmiz su çəni ve böyük televizoru olan ikiotaqlı mənzil gözləyirdi.

İlk günlər təzə gəlin evde narahatlıqlar axtarmağa çalışsa da, tezliklə bütün bunları unutdu. Onu unutqan

edən isə kisinin məhz onun üçün kitabxanadan seçib gətirdiyi kitablar idi. Beləcə, onlar artıq üç ay idı ki, burda yaşayırırdı. Ev sahibəsinin qapısını bağlayıb açarını özüyle götürdüyü iki-qapılı şafdan başqa bütünlükdə ev və əşyalar onların ixtiyarındaydı. Təzə gəlin özünü əsl ev xanımı kimi hiss etməkdə haqlıydı. Lakin, onu haqsız çıxaran hadisə çox gecikmedi.

Bir axşam kişi şəhərin onlara eks istiqamətində yerleşən qəsəbədəki uzaq qohumlarigilə yas mərasimine getdi. Axşam olunca avtobusa çata bilmədiyindən orda gecələməyə məcbur olmuşdu. Təzə gəlin şam yeməyini əlində Cek Londonun hekayələr kitabı olaraq təklikdə yeyirdi. Mətbəxlə yataq otağının qapısı üz-üzə idi. Hər iki qapının açıq olması səbəbiylə başını kitabdan qaldırınca yaşıl mələfə sarılmış yatağı görə biliirdi. Növbəti dəfə başını yuxarı qaldıranda sanki yaşıl mələfəyə kölge düşdүүнү gördü. Kitab əlindəcə yataq otağına yüyürdü. Otaqda kimsə yox idi. Nefəsini dərib gülümsəyərək mətbəxə qayıtdı.

Bir səhər də əlində süpürgə və xəkəndaz hamamdan çıxb qonaq otağına keçərkən ona ele gəldi ki, şaf tərəfdən açar şaqquqtısına bənzər səs eşitdi. Əlindekiləri yerə qoyub ikiəlli

şafın qapısını dardı. Qapılar möhkəmcə bağlı idi.

Həmin gün bunları ərinə danışan təzə gəlin öz fərziyyəsini irəli surməyə də tələsi:

- Əzizim, bəlkə, ev sahibəsində də evin açarı var? Gizlincə eve gəlib gedir?

- Əger şübhən varsa, bundan sonra açarı içəri tərəfdən qapiya taxılı vəziyyətde saxla - deyən kisinin məsəleyə etinəsiz yanaşlığı səsindən hiss olunurdu.

Qadın ürəyində ərinin bu laqeydiliyindən incidiyindən özlüyündə bir dəha bu söhbətə qayıtmamağa qərar verdi. Növbəti günlər şaf çevrilən kitab vərəqləri arxasında qaldı. Lakin, bu, elə də uzun müddət davam etmədi.

Hava yenice qaranlılaşırırdı, elə bil axşam gəlmək istəmirdi. Mətbəxin pəncərəsindən görünən məktəb binasının damı hələ də şüse parçası kimi rəngdən-rəngə düşərək parıldayırdı. Təzə gəlin bu parıltıya heyran-heyran baxır, düşünrüdü: "Göresən, hansısa rəssam bu parıltını rənglərlə ifadə edə bilərim?" Elə bu zaman qonaq otağından ehmallı addım səsleri gəlməyə başladı. Qadın bütün diqqətini toplayıb səsə qulaq kəsildi. Sanki, kimsə yavaş-yavaş hamamın qapısına ya-

xınlaşırırdı. Qadın gözlerini bərk-bərk yumub özünü sakitleşdirməyə çalışdı. Fikrində bu cümləni təkrarladı:

- Mən evdə təkəm! Mən evdə təkəm!

Hamamdan gələn zəif su şırıltısı onu bu cümləni bir dəfə də ucadan deməyə məcbur etdi. Sanki qışqırıldı:

- Mən evdə təkəm!

Lakin, su səsi davamlı olaraq gəlirdi. Qadın qorxudan başını geri çevirib hamamın qapısına baxmağa belə ürək eləmədi. Stolun üstündə gözüne sataşan mobil telefonunu götürüb ərinə zəng vurdur. Ona həyəcanla yalnız bu nu deye bildi:

- Evdə kimsə var!

Həmin günün səhəri təzə evlilər bu evlə də sağollasmalı oldular. Qadın yolboyu başını taksinin pəncərəsinə söykeyib İal-dinməz, gözləri bərəlmiş halda şafı düşünürdü.

Dünən axşam ev sahibəsi gəlib şafı açmışdı, orda iki qadın kürkü və bir dəst bahalı kişi kostyumundan başqa bir şey yox idi. Üstəlik ev sahibəsi açarı olmadığından yarım saatadək qapıda qalmışdı. Bayaq onlar taksiyə yüklerini yüksərkən dördüncü mərtəbədəki qonşuya usta gəlmışdı. Sən demə, dünən günortadan qonşunun su krani bağlanmırı, ahəstəcə su axıdırı. Və qadın yalnız indi-indi qorxularını anlamağa başlayırdı. O, çıxuşaqlı ailənin darısqal mənzilində dünyaya gəlmış, evlənənə qədər də orda yaşamışdı. Əri işdən gələnədək evdəki sükütu dirləmək ona ağır gəlirdi. Beynində qurduğu "filan evdə ruh var", "evdə kimsə gəzir", "pəncərədən kimsə keçdi" kimi kiçicik və anlaşılmaz görüntülərin bir adı var idi: Təklik!

Təklik

hekayə